

Dövlətçilik ənənələrini, zəngin mədəniyyətini yaşadan müasir, güclü Azərbaycan

Çoxəsrlük zəngin keçmişə malik Azərbaycan xalqının milli və mənəvi, sosial-iqtisadi həyatında parlaq səhifəyə çevrilən şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə parlamenti respublika kimi yeni bir dövlətçilik ənənəsinin əsası qoyulmuşdur. Yüz illiyi taman olan bu tarixi hadisə milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir. Dövlət və ictimai baxımdan inkişaf və tərəqqi üçün zəmin hazırlayan mühüm əhəmiyyətli işlər həyata keçirilmişdir. Ölkenin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, sərhədləri müəyyənlenmişdir. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi. Qısa müddədə yüksək döyüş qabiliyyəti, hərbi hissələr yaradıldı. Dövlət atributları qəbul edildi. Müstəqil Azərbaycanın bayrağı, himni, qerbi yaradıldı. Xalqın varlığını təsdiq edən ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində mühüm əhəmiyyətli tədbirlər həyata keçirildi. Milli teləblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirdi, maarifin, mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Şərqdə ilk dəfə Azərbaycanda qadınlara bərabər hüquqlar tanındı. Xalq hakimiyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan bütün ölkə vətəndaşlarına eyni hüquqlar verilərək, irqi, milli, dini, sinfi bərabərsizlik aradan qaldırıldı. Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Möhtərəm Prezidentimiz tərəfindən bu il "Cümhuriyet ili" elan olunub.

XX yüzilliyyin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyyinə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Tarixi qaynaqlardan bilirik ki, şimaldan—Baş Qafqaz dağları, qərbən—Göycə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən—Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ile əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyasının inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Hazırda Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqı olan Azərbaycan xalqı bu ərazidə—tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Xalqımızın ulu babalarının yaratdığı tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyaların ayaq açıb yeriməyə başladığı Xəzər-Aralıq dənizi-İran körfəzi regionun daxil idi. Azərbaycanın xalqının təşəkküründə iştirak etmiş qədim etnoslar bu regionda yaranmış qədim mədəni mühitin, o cümlədən Sumer-Babil mədəniyyətinin formallaşmasında, həmçinin bütövlükde Yaxın və Orta Şərqi hərbi-siyasi həyatında, qədim dövlətçilik tarixində çox mühüm rol oynamışlar. Bunu ölkəmizdə və xaricdə aparılan elmi axtarışlar, xüsusən də arxeoloji qazıntılar çox aydın sübut edir. Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu əyani təsdiq edən arxeoloji abidələrlə zəngindir. Bu abidələr, ən müxtəlif dövrləri əhət edən nadir tapıntılar paytaxtda fəaliyyət göstərən muzeylərimizin, regionlarda yaradılan diyarşunaslıq muzeylərinin ən dəyərli eksponatlardır. Bu isə tarixi keçmişimizi öyrənməyə əyani yardım edir. Azərbaycan tarixini mükəmməl bilən dahi şəxsiyət, ulu öndərimiz Heydər Əliyev qeyd edirdi ki, biz nadir bir irlən varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmiş, zəngin mədəniyyəti, yüksək mənəviyyəti olan ölkəmizin həm dünənənə, həm bu gününə, həm də gələcəyinə də-

rin bir məsuliyyət hissə ilə yanaşmalıdır. Azərbaycan insanın, bəşəriyyətin beiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azixantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustan-dakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petrofillər, Kür-Araz və Xocalı mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri, kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur.

Hər zaman keçmişinə, soyuna, köküne bağlı Azərbaycan xalqı eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlardandır, təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Tərixçi alımlarımızın gəldiyi qənaətə görə, Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəllərindən başalayaraq Urmiya hövzəsində yaranmışdır. Burada meydanın gəlmış ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Eramızdan əvvəl I minillikdə bizim eranın I minilliyində bu torpaqlarda Manna, İskit şahlığı, Atropa-tena və Albaniya kimi güclü dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəciliyi mədəniyyətinin daha da yüksəlməsində, ölkənin iqtisadi-mədəni, etnik-siyasi tarixinde, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar. Elə bu tarixi reallıqlar Azərbaycanın öz güclü dövlətçilik və müstəqillik ənənələrinin nə qədər qədim tarixa söykəndiyini isbat edir.

Azərbaycan dövlətçilik tarixi ilə yanaşı maddi və mənəvi sərvətləri ilə də zəngindir. Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri, taxıl qalıqları, əkinçiliklə bağlı əmək alətləri və məişət avadanlıqları, müxtəlif sənətkarlıq məhsulları xalqımızın dünyasının ən qədim oturaq mədəniyyət yaratmış xalqlardan biri olduğunu göstərir. Müxtəlif tarixi dövrlərə aid pul sikkəleri, qılınc və qalxanlar, nizələr dövlətçilik tarixində onun mübarizələrlə dolu keçmişindən nişan verir. Bu gün Azərbaycanın simvoluna çevrilən Qız Qalası dünyanın bəlkə də doqquzuncu möcüzəsidir. Hələ də onun sırlı dünyası tam açılmayıb. Bakıda Şirvanşahlar sarayı əsl tarixdir. Şəki Xan sarayının ornamentləri, onun ərsəyə gəlməsində bir dənə də mismardan istifadə edilməməsi onu görənləri heyran qoyur. Atəşgah məbədini də xüsusi dəyərləri tarixi mədəniyyət nümunəsi olaraq qeyd etmək lazımdır. Xalqın mənəvi aləmini, yaşam tərzini bu gün de aydın təcəssüm etdirən qayaüstü təsvirlər, daş kitabelər, qədim əl yazıları Azərbaycanın mədəni irlərini təbliğ edir. Qobustan ölkəmizin qədim tarixini, mədəniyyətini tərənnüm edir. Qaya daşları üzərində həkk olunan insan təsvirlərinə dünyadan başqa ölkələrinde çox az rast gəlinər. Qaval daşı ecadlarımızın musiqi ilə temasından xəber verir. Azərbaycanın çox qədim mədəniyyətə malik bir ölkə olması barədə dərin təəssürat yazılı və şifahi tarixin coxsayılı faktlarına söykənir. Kitabi-Dədə Qorqud, Oğuzname, Koroğlu epik-monumental yaradıcılıq nümunələridir. Azərbaycan bəşəriyyətə böyük mütəfəkkirler, alımlar, şairlər, memarlar, musiqiçilər, rəssamlar bəxş etmişdir. Odun-atəşin, Günəş işığının qüvvəsini tərənnüm edən bənzərsiz Zərdüşt bu diyarда doğulmuşdur. Astro-nomiya, cəbr və həndəsə elminə dəyərlə töhfələr vermiş dünyaca məşhur Nəsimi-İreddin Tusi bu məməkətin övladıdır. Azərbaycanın dövlətçilik tarixində Şah İsmayıllı Xətainin xidmətləri barədə bütün xalqımızın aydın məlumatı var. Bu torpaq

dünyaya Nizami Gəncəvi, Nəsimi, Füzuli kimi dəhələr bəxş edib. Dünyanın adlı-sanlı muzeylərində, şəxsi kolleksiyalarda da ən dəyərli sənət incisi kimi qorunan Azərbaycan xalçalarıdır. Ədəbiyyatımız, incəsənətimiz, rəssamlıq və heykəltərəşliq məktəbimiz, musiqimiz, teatr mədəniyyətimiz dünya səviyyəsində yüksək zirvələr fəth etmişdir.

Azərbaycanın korifey bəstəkarı, musiqiçunas alım, publisist, dramaturq, pedagoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyli əsərləri dünyaya musiqi xəzinəsinin incisi sayılır. O, müsəlman Şərqində ilk operanın müəllifidir. Ölkəmizi dünyada tanınan, təbliğ edən muğam sənəti bu gün də hər kəsi heyran etməkdə davam edir. Tarin, Kamanın, qavalın sədaları altında Azərbaycan mədəniyyəti muğamla birlikdə bütün elləri-obaları gəzir. Bu milli-mənəvi dəyərimiz YUNESKO-nun dünya irlisinin siyahısına daxil edilib. Dədə Qorqudun bizi əmanət qoyduğu ozan-əşiq sənəti yaşayır və sevılır. Bu da təbii ki, Azərbaycan dövlətinin dünyada milli dəyərlərinin təbliğinə xidmət edir.

Tarixi, mədəniyyəti, mənəvi dəyərləri təbliğ etmək sevgidən qaynaqlanır. Sevmək üçün gərək məmləkətini tanıyan. Bu baxımdan gənc nəslin vətənpərvərlik tərbiyəsində, dünyagörüşünün formallaşmasında mühüm rola malik "Azərbaycanı tənqidi" devizi altında təşkil olunan şagirdlər üçün tur-ekskursiyaları vurgulamaq lazımdır. Belə tədbirləri bir qədər də intensivləşdirmək, daha da genişləndirmək nəticə etibarı ilə səmərəli olardı. Ölkəmizin mədəniyyətinin təbliğində artıq ənənəye əvərilən müxtəlif mədəni tədbirlər, musiqi festivalları böyük əhəmiyyəti ilə seçilir. Turizmin inkişafı bu təbliğata, tanıtma elavə stimul verir. Respublikamızın təşrif buyuran qonaqlar xalqımızın adət-ənənələri, mətbəxi ile tanış olub xoş təessüratlarını bölüşür. Xüsusən, qonaqpərvərliyimiz onları vəcdə getirir. Bu gün zəngin dövlətçilik təcrübəsi, memarlıq abidələri, zəngin mədəniyyəti, milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən hörmətlə qəbul olunur. Bunun başlıca səbəbi Azərbaycanın güclü və dinamik inkişaf edən dövlət kimi yüksək nüfuz qazanması, həm də burada multikultural və tolerantlıq ənənələrinə sadıq olması ilə əla-qədardır. Bütün bunlar ölkəmizin ictimaiyyəti həyatının aparıcı istiqamətlərini təşkil edir. Son illərin mənzərəsi onu göstərir ki, güclü və nüfuzlu dövlət imicinin qazanılması dövlətimizin yürüdüyü uğurlu daxili və xarici siyasetin məntiqi nəticəsidir. Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu prosesdə müstəsna xidmətləri vardır. Azərbaycan xalqının çoxəsrlik tolerant və birgəyəşəyiş ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə göstərilir. Azərbaycan Prezidenti bugünkü gəncliyə xıtabən deyir: "Biz müstəqillik dövründə bu dəyərləri daha da qorunmayıq. Dövlət siyaseti var və mən Prezident kimi bu məsələlərə xüsusi diqqət göstərirəm. Bütün dövlət qurumları, eyni zamanda ictimaiyyət təşkilatları bu işlərlə məşğul olurlar. Ancaq ardıcılıq təmin edilməlidir. Bu ardıcılığı siz gənclər təmin edəcəksiniz".

**Mustafa MUSTAFAYEV,
"Respublika".**

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduñun elan etdiyi müsabiqə üçün.